

Unudulmaz

**Mehdi
Nağıyev:**

"Mənim üçün nə vaxtsa Keramika Simpoziumunda iştirak etmək bir xəyal, əfsanə idi. Nəhayət, arzum gerəkləşdi..."

görüslər

Keramist rəssam, Azərbaycan Rəssamlıq Akademiyasının kafedra müdürü Zahid Hüseyinov tərəfindən Tiflis şəhərində keçiriləcək Beynəlxalq Keramika Simpoziumuna namizəd kimi təqdim olundum. Tiflisdə dövlət komissiyyası tərəfindən keçirilən müşavirədən sonra namizədliliyim qəbul edildi. Beləliklə, Tiflisə ezamiyətə göndərildim.

İyulun 1-də artıq Tiflisdə idim. Bütün iştirakçıları səmimiyyət və hörmətlə qarşıladılar. Her şey müteşəkkil, ardıcılıqla, yüksək seviyyədə təşkil olmuşdu. Vaxtin azlığına baxmayaraq səyahətlərə çıxmaga da imkan tapirdi, ölkənin tarixi memarlıq abidələri ilə tanış olurdum.

Ela ilk gündən hiss etdim ki, onlar bizim keramist rəssamları çox gözəl tanıyırlar və iki ölkə sənətkarları arasından da six dostluq əlaqələri var. Elə Simpoziumun məqsəd və məramı da region rəssamlarının bir-birilərini daha yaxşı tanımaq, onlar arasında yaradıcılıq əlaqələrinin yaranması ilə bağlı idi.



Mən orada bir neçə görkəmli keramist rəssamla - türkiyeli Tefik Karagozoglu, Nedim Çaltı, gürcüstanlı Giqışa Paçkoriya, Otar Vepkvadze, Malxaz Şvelidze, Lali Kutateladze, Nato Eristavi, Lia Baqratiyani ilə tanış oldum. Tezliliklə bu tanışlıq dostluq əlaqələrinə çevrildi.

Orada Gürcüstanın xalq rəssamı, dünyasöhrəti Alde Kakabadzenin emalatxanasına baş çəkdim. Onun oğlu Qiya Yaşvili ilə də tanış oldum. Qiya Tbilisi Rəssamlıq Akademiyasının keramika səbəsinin kafedra müdürüdür. Çox şadam ki, belə insanlarla ünsiyyət yarada bildim və biz masa arxasında sənətə bağlı səmimi söhbət etdik.

Simpozium qısa vaxt çərçivəsində keçirilsə də, bacardığımızı etdik, öz iş təcrübəmizi bir-birimizlə böülüdü. İşlədiyimiz emalatxanada elə gözel abi-hava var idi ki, bir-birindən səviyyəli keramik əsərlər yaradılmışdı. Bunlardan Giqışanın funksiyalı - dekorativ çayniklərini, Tefikin "Neğməli qışlar", Natonun "Qədim Gürcüstan", Otarin "Diktatorlar", Laliniñ "Sirk" və s. bu ki mi əsərlərini göstərmək olar.


Mən də orada 5 əsər - "Gürcüstan", "Muğam",

"Xalq mahmisi", "Sevgililər", "Dulusçu" əsərləri ilə təmsil olundum. Etnoqrafiya muzeyinin orzisində keçirilmiş sorgi uğurlu alındı. Sorgiyo çoxsaylı qonaqlar galmışdı. Bu onların bizim sorgiyo olan marağının gəsticisi idi. Oradakı mühit meno xoş təsir bağışladı. Ona görə ki, sade insanlar belə özərlərini sonotdan ayrı hiss etmir, onunla yaşayırlar.

Tiflisdən ruh yüksəkliyi, böyük təəssüratla qayıtmışam. Azərbaycan bədii keramikası çox qodim zamanlarda gedib çıxır. Keçən əsrin 70-80-ci illərində bədii keramikaya yeni yaradıcı genc rossamların axını başlanılmışdır. Onlar öz ixtisas tohsillorunu Moskvadan, Leningradın, Lvovun və başqa şəhərlərin ali təhsil ocaqlarında almışlar. Dekorativ sonotin əsaslarına yiyəlonun keramist rossamlar öz üzərlərində, yaradılıqlarında uğurla işləyir, monumental-dekorativ və seynə-moişət keramikasının inkişaf üçün əllərindən gələni edirlər.

Lakin keçən əsrin axılarında baş verən siyasi hədisələr bir çox sahələrdə olduğu kimi, bədii keramikanı da tonozzülə uğradı. Ona görə də bütün keramist rossamları birləşdir, sonotin yüksəkliyi üçün homməy olmağa çağırıram. Hesab edirim ki, bizim Azərbaycanda da bu cür simpoziymların toşkili çox vacibdir.

• A.QULİYEV



P.S. Sonda möhtərəm oxucularımızı

həmsəhəbtimiz Nağıyev Mehdi Mərdi oğlu ilə yaxından tanış etmək istəyirik: 1961-ci ildə Bakı şəhərində anadan olub. 1976-1980-ci illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində oxuyub. Lvov Dövlət Dekorativ-tətbiqi sənəti İnstitutunun məzunudur (1980-1985). 1987-ci ildə Samərqənd, 1990-ci ildə isə Gəncə şəhərinin çini qablar zavodunda yaradılıqlı ezməliyyətində olub. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Əsərləri Azərbaycan Dövlət Rəsm Qalereyasında, Xalça muzeyində, Rəssamlar İttifaqının fondunda, Vaşinqton, Moskva, Pekin şəhərlərində şəxsi kolleksiyalarda saxlanılır.

